



Bu haqda çoxdan, lap çoxdan yazmaq istəyirəm. Ayrı-ayrı yazıldarda bu mövzuya bir neçə dəfə ötəri toxunsaq da bütöv halda yazmağa nəsə ərinirdim. Amma mövzu daima başımda fırıldırı. Ora yeni-yeni detallar əlavə olunur, bəzi detallar silinirdi. Beləcə mövzu beynimdə daima redakta olunurdu. Elə indi de mövzuya tam hazır deyiləm, sadəcə özümü yazmağa məcbur edirəm.

Sənət insanı vəhşiləşməkdən, ibtidailəşməkdən, yalnız maddiyat haqqında düşünməkdən, yalnız maddiyat üçün yaşamaqdan qoruyur. Pafosu sevmirəm, lakin bəzən pafossuz keçinmək olmur. Mövzu özü pafos tələb edir. Sənət keçmiş yada salır, hissəleri itileyir, insanı həssaslaşdırır, başqalarının həyatı ilə tanış edir, onların həyatını göstərir, təcrübəni paylaşırg. Çox şey sadalamaq olar. Hərənin bir işi var. Biri fermerdi, biri ustadi, biri məmurdu, biri sürücüdü, biri müəllimi, biri də tutaq ki, həkimidig Hərə bir sahədə fəaliyyət göstərir. Sənət adamlarının da işi sənət əsərləri yaratmaqdı. Dündü, bəziləri bunu müftəxorluq adlanırdılar. Deyirlər ki, onlar işləmək istəmirlər. Əgər pul qazana bilmirlərse öz günahlarıdır. Bu məsələyə Martin Paj "Mən necə idiot oldum" əsərində belə aydınlıq getirir. Qədim zamanlarda adamlar mağarada yaşayanda güclülər ova gedirdilər. Heyvanları ovlayıb mağarada yeyirdilər. Zəiflər isə ova getmirdi. Çünkü ova getsədilər el-ayaq altında qalacaqdılar, işə mane olacaqdılar. Onlar mağarada qalırdılar və bekarlıqlıdan mağaranın divarlarına rəsmlər çəkirdilər. Ola bilsin bu söhbət tam həqiqət deyil. Amma maraqlıdır. Hətta bir az söhbəti sadələşdirəndə görürük ki, həqiqət xeyli yaxındır. Bəzən biz reallıqlıdan qaçmaq, vəziyyətlə barışmamaq, öz məglubiyyətimizə haqq qazandırmaq üçün vəziyyəti qəsdən qəlizləşdiririk. Ora iqtisadiyyat, tarix, sosiologiya, psixologiya və digər sahələri qatırıq. Sadələşdirəndə isə acinacaqlı bir həqiqətlə rastalışırıq. Bize heç nə öyrətməyiylər. Təsadüfun naticəsində bir az ayılarda görüşən ki, nə qədər gecikmişən. Nə qədər öyrəniləcək hadisələr, baxılışı nə qədər film, oxunması nə qədər əsər var. Bəzilərinin adını indi eşidirsən. Hələ dilimizə tərcümə olunmayıb. Deməli başqa dildə oxumalısan. İyirmi yaşında bilməli olduğun şəyəri qırx yaşında öyrənməye məcbursan. İyirmi yaşda oxumalı olduğun əsərləri qırx yaşında oxuyursan. Öyrədən olmayıb. Beşaltı şeir, bir-iki düstər əzbərlədib bərdən, ikidən, üçdən, beşdən qiymət yazıb yola veriblər. Bir çox hallarda yalnız oxuma-yazma öyrədiblər. Onu da bir çox yerlərdə ALLAHA şükür indi öyrəmirlər. Qərəz bizi en ibtidai ehtiyaclarla təmin edib buraxıblar cəmiyyətə. Yemək veriblər, geyindiriblər, bəzilərini hətta cüt-leşdiriblər, hətta onlardan töre-yənləri də tərbiye etməkdədirler. Bu söhbətin şahidi var. Ona görə rahat yazıram. Tiflisdə pontomim teatrında zaldə oturmuşduq. Tamaşanın başlamasına vardi. Adamlar bir-bir, iki-iki gəlib öz yerlərini tuturdular. Ön sırada bir nənə öz nəvəsiyle oturmışdı. Rus dilində danışdılar. Uşaq dananmadan sual verirdi. Onları söhbətinə bir adam da qoşuldu. Nənə də həmin adamı dedi ki,

her dəfə rus dram teatrına gedidi. Bu dəfə bura gəldik. Metrodan çıxandan deyir ki, sehv yerdən çıxmışq. Men də bayaqdan başa salmaq istəyirəm ki, ora başqa teatrı, bura başqa teatr.

Biz bu söhbəti eşidib baxdıq bir-birimizin üzünə. Bunların söhbətinə bax. Bəs bizim babalar nə danışır öz nəvələriyle? Kimi çox isteyirsən? Onu söy. Bunun üzüne tüpür g. Bir az aşağı, bir az yuxarı. Hə, yaxşı istisnalar var, ürəyiniz rahat olsun. Bəli, o zaldə bir

ba oldu. Çox sevinirdi. Biz onun sevincinə şərik olmaq üçün sual verdik- necə hissdir? Dedi ki, çox gözəl hissdir. Çox gözəldir. Birçə şeyi pisdir ki, nənəyə yatmağa başlayırsan.

Nənə ve babaların nəvələrə qarşı şiddetli ibtidai sevgisi ilə işimiz yoxdur. Sevsinlər. Dostlaşsınlar. Bəs əger nənənin ve baba-nın qabında elm, mədəniyyət, səvad, mərifət adına bir şey yoxdur-sa, o hansı informasiyanı nəvəsi-ne ötürəcək, hansı biliyi, hansı

bir az da günah sayılır. Elə bir və-ziyət yaranıb ki, artıq düşünmə-dən də yaşamaq olar. Öyrədən və öyrənmək istəyən adamların sayı azdır. Vaxtında öyrənənlərdən bə-zilərinin sadəcə bəxti getirib. Bə-ziləri də olmazın əziyyətini çəkib-lər. Ona görə biz normani hadisə kimi qəbul etmək məcburiyyətindəyik. İnsan kimi haqqımız olan ən sadə şəyəri o qədər çətinlikle əldə edirik ki, gücümüz tükənir. Erkin Qədirli müsahibəsində çox gözəl bir ifadə işlətmüşdi – O qə-

bə paltar geyinməsi və hərəkət-ləri, dənişq tərzləri maraqlı doğururdu. Ola bilsin bir müddətdən sonra bu tamaşalar, bu əsərlər sənin zövqünün tələblərinə cavab ver-məsin. Sənə hətta primitiv gəlsin. Normal haldır. Lakin bu vəziyyəti dəyişmir. Minnədarlıq duyğusu olmalıdır. Ürəyində bir qram ədalət hissi olan adam onun forma-laşmasında rol oynayan mənbə-lərə öz minnədarlığını bildirməlidir.

Sənət dünyasını dəryaya bən-

Seymur Baycan

daha adı həqiqətlə tanış olduq və özüm-özümə düşündüm. Bu adı həqiqətlər neçə dəfə sənin qarşı-na çıxmışdır ki, sən buna əmin olasan? Bu qədər də sırtlıq və ciğallıq olmaz. Abrın varsa barış-malısan.

Lap tutaq ki, bir nənə və bir baba öz nəvəsini hədsiz istəyir-lər. Ona oyuncaq, paltar, sırga, sep alırlar. Ad gününü restoranda keçirirlər. Adını tortun üstünə ya-zırlar. Bir ətək pul xərcləyib balamızın adına mahni yazdırırlar. Be-lə-bele işlərlə öz sevgilərini izhar edirlər. Sonra? Qoy onlar öz nə-



Sənət nə Üçün Lazımdır?

velərini hədsiz sevsinlər, atib-tut-sunlar, yanağından dişləsinlər, kolyaska alınlər, nəvənin dünənya gəlişinə görə ALLAHA şükür etsinlər, nəzir versinlər, qoyun kəsib uşağın alınna qan sürtüsünlər, et paylaşınlar, qoluna muncuq bağlaşınlar, başının üstündə üzərlik yandırınlaraq Onları qınamaq olmaz. Deyirlər yüksək hissdir. Hətta atalar sözü də var. Dövlətdə dəvə, övladda nəvə. Belə olmalıdır deyəsən. Nəsə buna oxşar bir şeydir. Onların arasında möhkəm bir əlaqə də yaranır. Nənələr və babalar uşaqları və nəvənin timsalında oynaması üçün canlı oyuncaq, həm də dost tapırlar. İnsan qocalıqca uşaqlaşır. Küsür, daima diqqət umur, zəhlə tökürlər, hər yeməyi yeyə bilmir, tez-tez xəstələnir, daima şikayətlenir, tez-tez ağlayır, daima kiminsə üçün darıxır Bəziləri artıq altını batırır. Təzədən hər şey təkrarlanır. İki-üç il əvvəl bir evde qonaq qalmışdım. Səhər yeməyi yeyənde əlimi atdırıq çay qasığını götürürəm, yaşı səksəni ötmüş bir qoca kişi tez qasığı məndən qabaq götürdü. Lap balaca uşaq kimi qasığı qucaqlayıb dedi – bu mənim qasığımı. Baxdım adamın üzüne. Düşündüm doğurdan da nə pisdir. Bu qədər yaşayasan. Oraburada gedəsən. Axırda gəlib bir çay qasığı üstündə boş yere dava edəsən.

Bəli, nənələr və babalar nəvənin timsalında özlərinə dəst-oyuncaq tapırlar. Dostalıqlar. Bəlkə də elə buna görə yaxşı nənə və yaxşı baba öləndə uşaqlar bunu həzm edə bilmirlər. Birdən birə sarsılırlar. Adam var idi. İndi yoxdu. Hara getdi? Orda necə olacaq? Suallar çıxdı. Cavab verən yoxdu. Nənə və baba öləndə onlar bir növ həm də öz dostlarını iti-rilər. Yeri gəlməmişkən bir neçə ay bundan əvvəl bir dostumuz ba-

təcrübəni paylaşacaq, nəvəni teatra aparacaqlar yoxsa öz zövqlərinə uyğun geyindirib, öz zövqlərinə uyğun bəzəyib şadlıq evlərinin kiçik zallarına aparacaqlar? Lap tutaq ki, nənə və baba nəvəsini min dəfə göyə atib-tutur, güldürür, hürdürürg. Bunun faydası nədir? Babanın və nənənin, ananın və atanın qabında bir şey yoxdursa, mədəniyyət ocaqlarıyla tanış etməyəcəkse öyrətməyəcəksə, lap gündə nəvəsinə, övladına min yol "qurban olum sənə" desin, bunun bir mənəsi varmı? Bu ibtidai sevgi hörmətə layıqdir amma heç nə öyretnir. Bizi o şəyərlə təmin ediblər ki, bunu canlılar aləminin bir çox digər üzvləri də öz balalarına öydürür. O etməyi, özündən güclərləri gözlənərək, özündən zəifləri görendən üstünə atılıb parçalanmağı. Bəzi canlılar hətta öz balalarına leş yeməyi də öydür. Canlılar aləminin bir çox digər üzvləri də öz balalarına öydürür. Ov etməyi, özündən güclərləri gözlənərək, özündən zəifləri görendən üstünə atılıb parçalanmağı. Bəzi canlılar hətta öz balalarına leş yeməyi də öydür. Canlılar aləminin bir çox digər üzvləri də öz balaları ilə oynayırlar. Çox da gözəl görünürler. Canavar, pələng, tutaq ki, ayı öz balaları ilə oynayanda nə qədər xoş tesir başlıqlayırlar. Onları öz balaları ilə oynayan görendə adamın ağlına gəlmir ki, bu canlılar başqa bir canlını parçalaya, ətinə yeyə bilərlər. O qədər xoş görünürler ki, adam isteyir gedib onlara qoşulsun.

Sözün qisası bize heç nə öyretmirlər. Ya da çox az şey öyredirlər. İndi bura ölkədə bir normal jurnalın, düz əməlli orta məktəblərin, ali məktəblərin, ümumiyyətə normal təhsilin, müzakirələrin olmadığını da əlavə edin. Belə bir vəziyyətdə sən ancaq təsadüfən düşünən adama çevrilə bilərsən. Düşünən adama çevrilmək üçün mexanizm yoxdur. Buna görə artıq ölkədə düşünmək qəbahət və

dər bəsit həqiqətlər uğrunda mübarizə aparırıq ki, adamda mənəvi yorğunluq yaranır.

Deməli ibtidai sevgi heç də hər şey demək deyil. Fikir verirsinizsə övladların atalarına minnədarlıq duyğusu da çox vaxt bu ibtidai sevginin təzahürleri üstündə qurulur. Mənə o vaxt kostyum alı, maşın alı, toy elədi, toyuma filan müğənnini getirdi, kabab bişirdi və sairə və ilaxır g. Çox az adama rast gələrsən ki, valideynləri haqqında bu cür sözərək desin-məni geyindirib teatra apardı, müzeze apardı, kitab oxuyurdu, sağ olsun əziyyət çəkib məni oxudur-dug. Oxudurdu, dəha avaralıq üçün şərait yaratmadı. Oxumamaq üçün pul xərcləməkdən səhəbət getmir. Bu kimi səbəbərdən biz indi "sənət nə üçün lazımdır" sualına cavab axtarıraq. İl-in-günün bu vaxtı bu suala cavab axtarmağın özü anormallıqdır. Daha bir anormallıq var. Elə müəllifin özü de yaza-yaza "sənət nə üçün lazımdır" sualına əhatəli cavab axtarmaqdadır.

Bəs yerli sənət, milli sənət lazımdır mı?

Mütəqələz lazımdır. Yerli sənət bəsəri mədəniyyətə əlaqə yaratmaqdə çox vaxt körpü roluన oynayır. Əgər istiqamət düzəndürse, niyyət xoşdursa, insana xidmət edirse yerli əhəmiyyətli sənət, yerli əhəmiyyətli ədəbiyyat bütövlükdə bəsər mədəniyyətinin tərkib hissəsidir. Məsələn, "Solğun çıçəklər" tamaşasını tez-tez xatırlayıram. Maraqla baxdığım tamaşalardan biri idi. Teatr dünyası ilə tanış olmaqdə idim. Başa düşürdüm ki, belə bir sənət növü var. Mehmanxana sahibəsi tamaşası da yadımdadı. Bizimkilərin qəri-

zətsək burda xeyli dərəcədə müxtəlif və fərqli canlılar görə bilərik. Akula, delfin, bəzəkli xırda baliqlar, zəhərli baliqlar, cərəyan verən baliqlar, dəniz atı, tısbağag Hamisini bir-bir sadalasaq dəryalar mürəkkəb meşələr qələm olsa yene də çatmaz.

Hətta deyilənə görə su pərisi də var. Görənlər olub. Yeni bu dünyadan – sənət dünyasının da öz əfsanələri var. Burda hər cür adama rast gəlmək olar. Bəziləri ideologiyalara xidmət edərək, bəlini gücə səykəyərək layıq olmağığı şöhrətə sahib olub. Bəziləri hakim ideologiyanın sayəsində şöhrətin zirvəsinə qalxa da sistem çökəndən sonra öz şöhrətini qısa zamanda itirib. Bəziləri zamanında öz qiymətini almasa da sonradan qiymətini alıb. Sənət dünyasında müxtəliflilik miqyası cox genişdi. Ona görə də bəzən adamların içində şübhəli suallar yaranır. Bəs əgər sənət lazımdırsa, sənət vacibdirse nədən bəzəni sənət adamları terəqqiyə deyil, geriliyə şeytanı ideologiyalara xidmət ediblər? Bu sual xüsusən ədəbiyyatdan səhəbət gedəndə tez-tez ortaya çıxır. Demirsiniz kitab oxumaq lazımdır de ha filan-kəs oxuyub, bəs niyə lakeylilik etməkdədir? Bu suala Antuan Sent Ekzuperi konkret cavab verib. Yalnız məhəbbətə xidmət edən ağıl, məhəbbətə xidmət edən sənət də maddiyyatın və əzələ gücünən qarşısında zamanının və dövrünün şərinə müvəqqəti məğlub olur. Buna görə heç də sarsımağa dəyməz. Don Kixot bu kimi kədərləri vəziyyətə belə tarif vermişdi – Mənim məglubiyyətim mənim həqiqətimi sarsıda biləm.